



BİNƏQƏDİ

№27 (121) | 17 iyul 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Əməkdaşlığın davam etdirilməsi vacibdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoksteynə rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hoksteyn

bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bakıda yeni "ASAN xidmət" mərkəzi istifadəyə verilib



İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

tərəfindən 30 növ xidmət göstərilir.

Eyni zamanda, mərkəzdə 30 növ funksional yardımçı, o cümlədən bank və sığorta xidmətləri təşkil edilib. Burada hüquqi yardım, tərçümə, tibb, laboratoriya, arxiv, təlim, istirahət, ana-



Mərkəzin ümumi sahəsi 5600 kvadratmetrdir. Bina iki mərtəbədə ibarətdir. Mərkəzdə 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi

uşaq, UNICEF, könüllülər və fotoçəkiliş otaqları, kitabxana, kafe, uşaq oylonca mərkəzi vardır. Mərkəzin qarşısında 150 avtomobil üçün dayanacaq yaradılıb. 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Bakı şəhərində qeydiyyatda olan sakinlərə xidmət göstərəcək.

Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

İlin birinci yarısının yekunu və qarşıda duran vəzifələr

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

İclası giriş nitqi ilə açan dövlətimizin başçısı ilin altı aylıq müsbət yekunundan razılığını bildirib, ölkəmizin iqtisadi, mədəni və mənəvi inkişafından danışıb, dünyada baş verən iqtisadi və siyasi böhranlar barədə fikirlərini bildirib.

Maliyyə naziri Samir Şərifov, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə hesabat veriblər.

İclasın sonunda Prezident İlham Əliyev yekun nitqi söyləyib: "Biz iqtisadi artımın yüksək tempolarını ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələcək altı ay ərzində əla işləməliyik ki, ili gözəl nəticələrlə başa vuraq. Əminəm ki, makroiqtisadi sabitlik də təmin olunacaq. Çünki bayaq dediyim kimi, inflyasiya cəmi 3,5 faiz təşkil edir və ümumiyyətlə hesab edirik ki, bəzi inflyasiya hər bir ölkə üçün gözəl göstəricidir. Son illər ərzində



bizdə inflyasiya çox aşağı səviyyədədir. Bu səviyyə əlbəttə ki, normal iqtisadi inkişafı təmin edir və insanların rifah halını yaxşılaşdırır. Dövlət investisiya proqramı icra edilir. Bu proqram çox konkret xarakter daşıyır. İnvestisiya proqramı ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitədir. İlin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir. Bu yaxınlarda müxtəlif bölgələrdə kənd yollarının

tikintisi ilə əlaqədar müvafiq sərəncamlar imzalanmışdır və yeni sərəncamlar da imzalanacaq. Kənd yollarının tikintisi üçün həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılmalıdır ki, ilin sonuna qədər bu proses sürətlə davam etsin.

Qazlaşdırma davam etməlidir. Hər ay mənə məlumat verilir, hansı rayonda hansı kənd qazlaşdırılıb. Demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Hesab edirik ki, bu işlər daha da sürət-

lə aparılmalıdır. Qazlaşdırma Azərbaycanında çox yüksək səviyyədədir. Amma çalışmalıyıq ki, bu sahəni mümkün qədər daha da genişləndirək. Çünki buna böyük tələbat var. "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır.

Bakıda da işlər davam edir. Baxmayaraq, bir neçə ildir ki, biz Bakıda təminatı artıq maksimum dərəcədə həll etmişik. Ancaq əlbəttə ki, şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır. "Ağ şəhər" kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almaldır. Ona görə, yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur.

Ardı səh. 2-də

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Milan Expo 2015" Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-10-da İtaliya Respublikasında işgüzar səfərdə olublar.

İyulun 9-da "Milan Expo 2015" Ümumdünya sərgisində Azərbaycan pavilyonunda "Milli gün" təşkil olub. "Milli gün" çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev deyib: "Azərbaycan qədim diyardır. Çox zəngin mədəniyyətə, tarixə, memarlıq abidələrinə malikdir. Ancaq müstəqil ölkə kimi bizim cəmi 24 yaşımız var. Ona görə ölkəmizi dünyada, Avropada tanımaq üçün müxtəlif tədbirlər keçirilir. Onların içərisində "Milan 2015" əlbəttə ki, xüsusi yer tutur. Eyni zamanda, bizim pavilyonumuzda bugünkü Azərbaycan reallıqları da əksini tapıb.



Azərbaycan dinamik sürətlə inkişaf edən, dünyaya açıq olan ölkədir, Şərqlə Qərblə arasında yerləşir. Həm coğrafi, həm siyasi, həm mədəni baxımdan Şərqlə Qərblə arasında bir körpüdür. Əsrlər boyu Azər-

baycanda müxtəlif dirlərin, millətlərin nümayəndələri bir ailə kimi, sülh, əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün multikulturalizm Azərbaycanında dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir. "Milan Expo"nun mövzularından biri də məhz multikulturalizmdir.

Eyni zamanda, digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içərisində ərzaq təhlükəsizliyi bu gün dünya

gündəliyinin əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilib. Azərbaycan o ölkələrdəndir ki, artıq açıq tamamilə aradan qaldırılıb.

Bu sərgidə Azərbaycan çalışdı ki, öz imkanlarını ortaya qoysun. Dediyim kimi,

bir milyondan çox insan artıq pavilyonumuzla tanış olmuşdur. Amma ən yaxşı tanışlıq əlbəttə ki, Azərbaycanı görməkdir. Mən sizi, bizim dostlarımızı Azərbaycana dəvət edirəm. Ölkəmizə gəlin və siz görəcəksiniz ki, Azərbaycanda italyallılara çox böyük rəğbət var."

İtaliyaya işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxt Romaya gəlib. Dövlətimizin başçısının İtaliya Respublikasının Baş naziri Matteo Renzi və ölkə Prezidenti Sergio Mattarella ilə görüşləri olub.

Sergio Mattarella "Milan Expo 2015" sərgisində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərimizin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri iyulun 10-da başa çatıb.

• TƏDBİR

4



Azərbaycanı müstəqilliyə qovuşduran milli lider

• YENİ LAYİHƏ

5



İdarəetmədə ictimai iştirak, ictimai nəzarət və proqnozlar...

• SOSIAL

6



İçməli su probleminin obyektiv və subyektiv səbəbləri

• İDMAN

7



"Vaxt gələcək, Qarabağda qələbə məşəli alovlandıracağıq!"

İlin birinci yarısının yekunu və qarşıda duran vəzifələr

Əvvəlki sah. 1-də

İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur. Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirik ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır.

İçməli su ilə təminat əlbəttə ki, ilk növbədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin üzünə düşür. Ancaq bununla bərabər qeyd etməliyəm ki, digər qurumlar da bu işlərlə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sətəmləyici qurğuları quraşdırır. Məndə olan məlumata görə, bu il 90 min əhali təmin olunub, 48 məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir.

Suvarma ilə bağlı layihələr. Artıq onların böyük hissəsi başa çatıb. Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dərəyindən əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturadan maksimum dərəcədə istifadə edə bilərik.

Əlbəttə ki, bunlar bilavasitə kənd təsərrüfatı ilə bağlı olan işlərdir. Giriş sözümdə qeyd etdiyim kimi, kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq.

Sənayeleşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artmış. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi.

Biz, eyni zamanda, özümü zü tikinti materialları ilə təmin etməliyik. Bu sahədə də böyük irəliləyiş var və tikinti materiallarını artıq ixrac etməyə başlamışıq. Bu istiqamət

də iş davam etdirilməli, ərzaq məhsulları ilə yanaşı, tikinti materiallarının ixracı üçün yeni bazarlar aşkar edilməlidir.

İş yerlərinin yaradılması qeyd etdiyim kimi, daimi proses olmalıdır. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq, Azərbaycan demoqrafik vəziyyət çox müsbətdir, əhali artır. Bu da, əlbəttə ki, insanların yaşayış səviyyəsinin artması ilə bağlıdır. Belə olan halda iş yerləri daim diqqət mərkəzində olmalıdır. Bizdə hər il əhali orta hesabla təxminən 100 min nəfər artır. Yəni, bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Biz bunu nəzərə almalıyıq. Burada əlbəttə ki, düşünülmüş strategiya olmalıdır, bilərəm, müvafiq qurumlar, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər qurumlar bu strategiyayı işləyiblər. Bu, daim diqqət mərkəzində olacaq.

Qeyd etməliyəm ki, qeyri-neft sektorunun inkişafı çox sevinəndirici, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştlər əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzünə götürmək istəyərsə, mən onu ancaq alqışlaya bilərim. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər. Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbii. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnalalar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyət qurumlarına və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq.

Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bu

nu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın.

Biz ilin sonuna qədər sosial infrastrukturun yaradılması ilə məşğul olacağıq. Göstəriş vermişəm ki, məktəblərin, uşaq bağçalarının və tibb ocaqlarının tikintisinə əlavə vəsait ayrılıb. Köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə lazımı tədbirlər görülür, həm Dövlət Neft Fondunun xətti ilə vəsait ayrılır, yeni binalar tikilir, eyni zamanda, dövlət büdcəsində güzəştlər nəzərdə tutulub. Bu məsələ daim diqqət mərkəzindədir. Çalışmalıyıq ki, köçkünləri gələcəkdə də maksimum dərəcədə təzliklə yaxşı mənzillərə, evlərə köçürək. Bilirsiniz ki, hər il orta hesabla 20 min insan artıq yeni mənzillərə köçürülür.

Mən bir məsələni də bildirmək istəyirəm. Həm ictimaiyyət bilsin, həm də ki, burada artıq bu məsələ uzun müddətdir müzakirə olunur, göstərişlər verilib. Bu da dərman preparatlarının bazarı ilə bağlı olan məsələdir. Əfsuslar olsun ki, uzun illər burada da çox xoşagəlməz vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalmışdır. Çünki biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər şey bazar tərəfindən tənzimlənir və təklif, qiymət, tələbat – yəni, bütün bunlar iqtisadi mexanizmlərdir. Hesab edirdik ki, indi bazar hər şeyi tənzimləyir, alıcılıq qabiliyyəti var, qiymətlər var. Amma sonra məsələni dərinləşdirən təhlil edərkən gördük ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərinləşdirilməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə edə bilərlər və bir neçə aydır ki, bu məsələ ilə ciddi məşğulduq. Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adı insanın hesabına. Adı insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək



etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətini alırlar, götürürlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır. Ona görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra təbiiq ediləcəyəm başlayacağıq. Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm çalşmalıyıq ki, turistlərin sayını artıraraq Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər.

Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edəək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dafələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluma düşməyib. Əlbəttə, vizə rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır.

Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyərələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacaq xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən aq neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyərələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilib, bütün şərait dövlət hesabına yaradılır. Nəyə vəziyyət yaxşılaşır. Son mühüm nailiyyət Böyükşor gölü ilə bağlıdır. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində yuxarıdan çəkiliş aparılarkən biz Böyükşor gölünün mənzərəsini də gördük. Gördük ki, bu, indi şəffaf, gözəl bir göl

düzdür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi. İkinci Dünya müharibəsi zamanı ondan açıq neft rezervuarı kimi istifadə edilirdi. Ondan sonra kanalizasiya, lay suları, bütün zir-zibil bu gölə tökülürdü və onun yanında dayanmaq mümkün deyildi. Artıq Böyükşor gölünün bir hissəsi təmizlənilib, gözəl bulvar salınıb, göz oxşayır. Bu, göstərir ki, hər şeyi etmək mümkündür. Gərək, sadəcə, niyyət və istək olsun.

Əminəm ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya gələnlər qonaqların, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraraq Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər.

Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edəək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dafələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluma düşməyib. Əlbəttə, vizə rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır.

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlislahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, son müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fəvqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlislahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar – budur bizim görə dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliləyirik".

tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır.

Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışıq bilmirik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xızək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır – vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də təvsiyələrin versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər.

Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şəərəli missiyayı öz üzərimizə götürmüşük və bunu ən yüksək səviyyədə keçirmişik. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Bu, ölkəmizin gücüdür, potensialıdır. Ən sevinəndi hal ondan ibarətdir ki, idmançılarımız bizi sevinirib və komanda hesabında ikinci yeri çıxıblar. Onlar 21-i qızıl olmaqla 56 medal qazanıblar və sübut edəblər ki, Azərbaycan idman dövlətidir, Azərbaycan güclü dövlətdir. Bütün qurumlar çox fəal işlədilər, təşkilat, təhlükəsizlik, neqliyyat məsələləri, obyektlər, idman qurğuları, könüllülər, yəni, hər şey ən yüksək səviyyədə həll olunmuşdur. Bu, doğrudan da bizim böyük qələbəmizdir.

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlislahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, son müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fəvqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlislahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar – budur bizim görə dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliləyirik".

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlislahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, son müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fəvqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlislahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar – budur bizim görə dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliləyirik".

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlislahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, son müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fəvqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlislahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar – budur bizim görə dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliləyirik".

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlislahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, son müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fəvqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlislahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar – budur bizim görə dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliləyirik".

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
**AZ1130, Bakı, Binəqədi rayonu,
Nizami Nərimanov küçəsi, 75**

Tel.: **(012) 563 57 28**

E-mail: **bineqediqazet@mail.ru**

Qeydiyyat nömrəsi: **55** | VÖEN: **1002874841**

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi,
"Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: **2000** | Qiyməti: **40 qəpik**

Azərbaycanda mövcud olan tolerantlıq bütün dünyaya nümunədir

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etdi.

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr və Bakı Dağ Yəhudiləri Dini İcmasıının sədri Milix Yevdayev mərasimdə çıxış edib, dualar oxuyublar.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında mərasim iştirakçlarına müraciətə deyib: "İlk növbədə, sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan ailəsinə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Bizim mübarək Ramazan ayında görüşlərimiz ənənəvi xarakter daşıyır. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə yaşayır və yaşayacaqdır. Əslində bu, din-dövlət münasibətlərinin çox gözəl təzahürüdür. Azərbaycan din-dövlət münasibətləri sağlamlıq və inkişaf edir. Bu, hər bir ölkə üçün önəmli məsələdir. Bizim amalıımız birdir. Bizim amalıımız Azərbaycanı inkişaf etdirmək, Azərbaycan xalqının maraqlarını müdafiə etmək və Azərbaycanı daha da güclü dövlətə çevirməkdir. Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri vardır. Əgər 1993-cü ildə Azərbaycan xalqı onu hakimiyyətə dəvət etməsəydi, Azərbaycanın taleyi çox ağır ola bilərdi. Əslində müstəqilliyimizin ilk illəri bunu əyani şəkildə göstərmişdir. Məhz onun qətiyyəti, siyasəti, cəsəreti, müdrikliyi nəticəsində Azərbaycan ağır sınaqlardan üzüağ çıxmışdır, inkişaf yoluna qədəm qoymuşdur və bugünkü Azərbaycan reallıqları məhz o illərdə başlanmışdır.

Şeyx həzrətləri nəinki Azərbaycanda, Qafqazda, dünya miqyasında din xadimi kimi böyük rəğbətə malik olan bir şəxsiyyətdir. Əlbəttə ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığı, şeyx həzrətlərinin din aləmində bacarığı, dünyagörüşü, müasirliyi bugünkü Azərbaycan reallıqlarını 1990-cı illərin ortalarında mümkün etmişdir. Bu gün din-dövlət münasibətləri, o cümlədən mənimlə şeyx həzrətləri arasındakı münasibətlər dostluğa söykənir. Bir daha demək istəyirəm ki, Azərbaycanın inamlı, uğurlu inkişafı çox möhkəm təməl üzərində qurulubdur.

Əlbəttə ki, iqtisadi inkişafımız bizi sevindirir. Bu da düşünülmüş siyasətin nəticəsidir. Beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan dünya miqyasında böyük dəstəyə və hörmətə malik olan bir ölkədir. Ancaq möhkəm təməl olmasaydı, biz bu nailiyyətlərə çatıb bilməzdik. Düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, din-dövlət münasibətlərinin möhkəm təməl üzərində qurulması bizim uğurlarımızın əsas şərtidir.

Bu gün Azərbaycan müstəqil dövlət kimi ən yüksək zirvələrə çatıb. Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamamışdır, Azərbaycan heç vaxt indiki kimi güclü olmamışdır. Bu uğurlar cəmi 24 il ərzində qazanılıb. Özü də müstəqilliyin ilk illəri acınacaqlı və fəlakətli illər idi. Dünyada 200-dən çox ölkə var. Onların hamısı müstəqildir. Ancaq bir çox hallarda bu müstəqillik ya yarımcıdır, ya da şərti xarakter daşıyır. Biz isə sözün əsl mənasında müstəqil dövlət, bununla fəxr edirik, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir.

Dövlət, eyni zamanda, Azərbaycan dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayıb. Azərbaycan keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda, Azərbaycan dinlərarası münasibətlərin gələcəkdə də sağlamlıq şəklində inkişaf etməsinə şərait yaradır. Azərbaycan da İslam dini ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən qonaqlar gəlir. Yəni, budur bugünkü Azərbaycan reallıqları. Dövlət bu istiqamətdə öz səylərini göstərir və göstərəcək.

Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilibdir. Bibiheybət, Təzəpir,



Əjdərbəy məscidləri, 743-cü ildə tikilmiş, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, "İmamzadə" Dini Kompleksində indi əsaslı təmir-bərpa işləri aparılır. Əlbəttə ki, keçən ilin sonlarında Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi.

Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəşib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyüq xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm.

Səudiyyə Ərəbistanında səfərdə olarkən mən İslam Əməkdaşlıq Təşkilatını da ziyarət etdim. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın baş katibi ilə görüşüm, çox məqamlar ətrafında apardığım fikir mübadiləsi bir daha göstərir ki, Azərbaycan bu təşkilatın fəal və dəyərli üzvüdür. May ayında isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəni Azərbaycanda səfərdə idi və Bakıda keçirilmiş Sivilizasiyalararası Dialoq Forumunda çıxışında Azərbaycanda dini məsələlərin nə qədər yüksək səviyyədə həll olunduğunu xüsusilə qeyd etmişdir. Ümumiyyətlə, bütün müsəlmanları birləşdirən təşkilatın rəhbərinin Azərbaycan, ölkəmizin reallıqları haqqında sözləri əlbəttə ki, böyük qiymətə malikdir.

Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamofobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəziyyətə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycan-

da multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həzrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur, normal həyat tərzidir, budur, normal siyasət.

Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir.

Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək inkişafımız uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun. Əgər hər yerdə belə olarsa, o zaman dini zəmində qarşıdurmalar da olmayacaq, qar-tökülməyəcək və insanlar yarıdıcılıqla məşğul olacaq, öz həyatlarını quracaq, ailələrinə diqqət yetirəcəklər. Ona görə Azərbaycanda multikulturalizmlə, dinlərarası dialoqla bağlı keçirilən tədbirlərin çox böyük mənası var.

Bir məsələni də vurğulamaq istəyirəm, milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsunlər, təbiiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətəni, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, baş-

qa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda təbiiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. Nə qədər gücüm varsa mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana dikte etsin.

Azərbaycan gəncləri vətənpərvərdir, biliklidir, savadlıdır. Birinci Avropa Oyunları bunu bir daha göstərdi. Bu Oyunlarda iyirmi minə yaxın könüllü iştirak etmişdir. Onlar təmənnasiz iştirak etmişlər, gecə-gündüz, səhərdən axşama qədər çalışmışlar. Azərbaycan gəncliyi budur. Bilikli, xarici dili bilən, savadlı, peşəkar, mədəni, gözəl gənclərdir. Onların hər birinə atıq mənim adımdan və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından təşəkkürnamə sertifikatı verilmişdir. Onlar buna layiqdirlər. Bizim gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyümüşdülər, eyni zamanda, savadlı, bilikli olma-lıdırlar.

Bir sözlə, əziz dostlar, bugünkü iftar məclisində biz bir daha ürək sözlərimizi ifadə edirik. Ölkəmizin gələcəyi ilə bağlı fikirlərimizi bildirdik. Qeyd etməliyəm ki, mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Çünki biz haqq yolundayıq, ədalət yolundayıq. Azərbaycan ictimai-siyasi vəziyyət çox sabitdir. Xalqla iqtidar arasındakı birlik bizi daha da gücləndirir. Heç bir qüvvə bizim uğurlu yolumuza təsir edə bilməz.

Bütün dünya müsəlmanlarını qarşıdan gələn mübarək bayram münasibətilə bir daha təbrik edirik. Sonra iftar süfrəsi açılıb.

Kannda Azərbaycanın şərəfinə möhtəşəm atəşfəşanlıq

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günü'nün açılışı olub. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər.

Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində yenidən Azərbaycandır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada keçirilən Azərbaycan Mədəniyyəti Günü'nün çərçivəsində Kann zəngin mədəniyyətimizin təntənəsinə ev sahibliyi edir. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyi yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.

Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarında Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub.

Ölkəmiz haqqında mərasim iştirakçılarında ətraflı məlumat verən tədbirin aparıcısı bildirib ki, Azərbaycan zən-

gin mədəniyyəti və qədim tarixi ilə seçilən müasir dövlətdir. O, Azərbaycan-Fransa əlaqələri, bu münasibətlərin inkişafına ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri, Kannda ənənəvi keçirilən Azərbaycan Mədəniyyət Günü'nün barədə danışib. Vurgulayıb ki, Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti Fransada böyük maraqla qarşılanır. Azərbaycan Mədəniyyət Günü'nün çərçivəsində həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verən aparıcı bildirib ki, "Bakı-2015" birinci Avropa Oyunları ölkəmizdə ən yüksək səviyyədə təşkil olunub.

Sonra Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edib. Azərbaycan gecesinin əlamətdar bir günü – 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib. "Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı marağ, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir", – deyən Mehriban Əliyeva bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azər-

baycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasını keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha güclü tökan verəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycan həqiqətlərini Fransada ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirib. Ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük uğurla keçirildiyini qeyd edən birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xarici ölkələrdə bu Oyunların təqdimatının ötən il ilk dəfə məhz Kann şəhərində baş tutduğunu vurğulayıb. Mehriban xanım Azərbaycanın yığma komandasının ümumi nəticələrinə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd edib, dost Fransanın bu Oyunlarda 254 idmançı ilə təmsil olunduğunu və 43



medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız idmançıları bu qələbə münasibətilə təbrik edib.

Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı "Pirotexnika sənəti" festivalı çərçivəsində bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini bildirib.

Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib. Azərbaycan-Fransa əlaqələrinin inkişafından, iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sfer-

asında uğurlu əməkdaşlığın mövcud olduğundan danışan D.Lisnar bu dostluq əlaqələrinin daha da möhkəmlənməsinə əminliyini ifadə edib. "Bakı-2015" birinci Avropa Oyunlarının uğurla keçməsinə və qısa müddətdə Azərbaycanı müasir idman infrastrukturunun yaradılmasını qeyd edən Kannın meri vurğulayıb ki, rəhbərlik etdiyi şəhər gələcəkdə ölkəmizin təcrübəsində bəhrələnmək niyyətindədir. "Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır", – deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb.

Sonra Kannda ənənəvi "Pirotexnika sənəti" festivalına start verilib. Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səslənib. Beləliklə də "Bakı Atəşfəşanlıq Qrupu" ənənəvi "Pirotexnika sənəti" festivalının açılışını edib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılmağa başlayıb. Ona görə də buillik atəşfəşanlıq həm də müsabiqə xarakterli olmağa başlayıb.

Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib. 25 dəqiqə-

lik atəşfəşanlıq şousu tərtibatı və ecazkar musiqi müşayiəti ilə seçilib. Bu müddət ərzində tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Bir sözlə, pirotexnika şousunda musiqi işıq effektləri ilə ideal formada uyğunluq yaradaraq vahid kreativ konsepsiya təqdim edib. Kannda keçirilən buillik ənənəvi "Pirotexnika sənəti" festivalında Azərbaycanla yanaşı Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir. Bu şou Kannın yay mövsümünün ən yaddaqalan hadisələrindən hesab edilir. Qalibin müəyyənləşdirilməsində isə mövzunun orijinallığı, şounun quruluşu, musiqinin keyfiyyəti, onun işıq effektləri vəhdəti və digər meyarlar nəzərə alınır.

Bu festival Kannda ilk dəfə 1967-ci ildə keçirilib. 1998-ci ildə bu şou pirotexnika sahəsində ən əlamətdar və böyük tədbirlərdən biri olub. Bir neçə gün davam edən atəşfəşanlıq şousu festival qalibinin şoninə təşkil edilən yekun atəşfəşanlıqla başa çatır. Ölkəmizin təqdim etdiyi buillik şou orijinallığı ilə seçilərək Kann şəhər sakinləri və buraya dünyanı müxtəlif ölkələrdən gələn turistlər üçün əsl atəşfəşanlıq bayramına çevrilib, onların xatirində heç vaxt silinməyəcək xoş izlər buraxıb.

Azərbaycanı müstəqilliyə qovuşduran milli lider



MƏHƏBBƏT ORUCOV

İyulun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin Azərbaycanı rəhbər vəzifəyə gəlişinin 46-cı ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanov, Milli Məclisin deputatları – Nizami Cəfərov, Bəxtiyar Əliyev, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsədov, Binəqədi RİH başçısının müavini, Aparatın şöbə müdürü, qəsbə icra nümayəndələri, bələdiyyə sədrleri, ictimai təşkilatların rəhbərləri və gənclər iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Konfrans giriş sözü ilə açan İlqar Süleymanov bildirdi ki, ümummilli lider Heydər Əliyevin adı dünyanın ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. Bildirilib ki, ümummilli liderin 1969-1982-ci illərdə Azərbaycan rəhbərliyi dövründə respublikamız dinamik inkişaf yolu keçib, iqtisadi, sosial və mədəni-humanitar sahələrdə ciddi uğurlar əldə edilib. Qeyd olunub ki, həmin illərdə strateji əhəmiyyətli sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.

Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu yolun başlanğıcı olduğunu vurğulayan İ.Süleymanovun sözlərinə görə, müasir, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin hörmət etdiyi qüdrətli bir dövlətin əsasını qoy-

maq məhz ulu öndər Heydər Əliyevə nəsihət olub: «Ümummilli liderin hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlanıb. Heydər Əliyev 1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda xalqın çağırışına səs verərək məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin edib. Dünya Azərbaycanlılarını birliyə və vəhdətə səsləyən ümummilli lider həm də Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərib».

Heydər Əliyev siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən İlqar Süleymanov Azərbaycanın inkişaf etmiş ölkələr sırasına layiqli yer tutduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb və xatırladı ki, dövlət başçımızın apardığı uğurlu siyasət onu bütün türk xalqlarının sevimlisinə çevirib. Ötən ay Bakıda keçirilmiş ilk Avropa Oyunlarının əhəmiyyətindən danışan natiq bu mötəbər idman tədbirinin Azərbaycanda təşkil olunmasını tarixi hadisə kimi dəyərləndirib: «Məhz möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq, belə bir mötəbər idman tədbiri ilk dəfə olaraq Bakıda keçirildi».

Tədbirdə «Ümummilli liderin milli dil siyasəti» mövzusunda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov vurğulayıb ki, Heydər Əliyev təkcə türk dünyası üçün deyil, bütün dünya xalqları üçün də maraqlı düşüncələrdir. Ulu öndərin müstəqil dövlətimizin qurucusu olduğunu deyən professor onun hakimiyyəti dövründə Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. Millət vəkili bildirib ki, ulu öndərin dil siyasəti onun dövlət quruculuğu strategiyasının mühüm tərkib hissəsini təşkil edib: «Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Zaman baxımından o qədər də böyük olmayan on ilə yaxın müddətdə

ümummilli lider böyük tarixi layihələr həyata keçirib. Həmin dövrdə Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb. Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilə üstünlük verilib. Azərbaycan dilində mətbuatın inkişafı, habelə elmın tərəqqisi üçün zəruri tədbirlər həyata keçirilib. Tanınmış yazıçılarımız əsərlərini yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – «Azərbaycan» və «Ulduz» jurnalları, «Ədəbiyyat və incəsənət» qəzeti Azərbaycan dilində nəşr edilib. Rəhbərlikdə olduğu dövrlərdə həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən Heydər Əliyev praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərərək başqalarına nümunə olub».

Ümummilli liderin 2001-ci il avqustun 9-da imzaladığı sərəncama əsasən, hər il avqustun 1-nin respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunduğunu diqqətə çatdıran dilçi-alimin sözlərinə görə, bu sahədə qəbul edilən digər fərman və sərəncamlara müvafiq olaraq, dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. N.Cəfərov diqqətə çatdırıb ki, ümummilli liderin dilçilik sahəsindəki müstəqil islahatları hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: «Ümumiyyətlə, Azərbaycanda ana dilinin – ümumxalq dilinin tərəqqisi üçün elə bir xəri sərəit yaranıb ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik».

Konfransda «Heydər Əliyev və Azərbaycan qanunvericiliyi» mövzusunda çıxış edən AMEA-nın müxbir üzvü, BDU-nin kafedra müdiri, professor Bəxtiyar Əliyev bildirdi ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana

rəhbərliyə gəlişi milli tariximizdə əsaslı dönüş mərhələsinin əsasını qoyub: «Respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev zamanı qabaqlayaraq, Azərbaycanın gələcəyi və müstəqilliyi üçün mühüm təminatlar yaradıb. Məhz həmin illərdən etibarən xalqımızın milli məniyyətini yüksəltib».

Millət vəkili sözlərinə görə, Azərbaycanın inkişafına xidmət edən islahatlar ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da uğurla davam edib: «Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafeələrini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olub. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqlardan istifadə edərək ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanmasına nail olub. Bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür».

B.Əliyev vurğulayıb ki, məhz ulu öndərin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycanda sabitlik təmin olunub, qanunsuz silahlı dəstələr ləğv edilib: «Nəticədə ölkədə dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaranıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Beləliklə, dövlət quruculuğu prosesi böyük vüsət alıb, hüquqi islahatlar çərçivəsində Azərbaycanın ilk milli Konstitusiyası qəbul olunub. Dövlətçiliyin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi şəxsən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır».

Tədbirdə «Naxçıvan Muxtar Respublikasının inkişafında Heydər Əliyevin rolu» mövzusunda çıxış edən Bəxtiyar Əsədov ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə həyata keçirdiyi islahatlardan, habelə Azərbaycanın hazırkı uğurlarından danışdı.

Konfransın sonunda Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teatrının aktyorlarının ifasında ulu öndərə həsr olunmuş şeirlər oxunub.

Binəqədi bələdiyyələri «DAYAQ» proqramında...

MAIL AĞAXANOV

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünüidarəetmə Proqramı tərəfindən həyata keçirilən «DAYAQ» Mentorluq layihəsi Şəki şəhərində Yay məktəbində bələdiyyələrə təmsil olunan 40-a yaxın qadın bələdiyyə üzvü iştirak edib.

da təmsil olunublar.

Qeyd olunan layihənin məsləhətçisi Fidan Qasımov təlimdə çıxış edərək bildirdi ki, 2010-cu ildən Azərbaycanda həyata keçirilən bu proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub, respublikanın müxtəlif bölgələrində sosial və iqtisadi

sunda müzakirələr aparılıb. Təlim iştirakçılarının mövzu ilə bağlı metodik vəsaitlər paylanıb.

Təlimin ikinci günündə layihənin yerli koordinatoru, Suraxanı rayonu Qaracuxur bələdiyyəsinin sədr müavini, «Qadınlar bələdiyyələrin inkişafı uğrunda» İctimai Birliyinin sədri Lyudmila Xəlilova «Fəal ol» adlı praktik fəaliyyət kitab-



Təlimlərdə Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı və müavini Fəridə Qayayeva, Binəqədi qəsbə bələdiyyəsinin sədri Aytac Əliyeva, M.Ə.Rəsulzadə bələdiyyəsinin Yerli sosial məsələlər daimi komissiyasının sədri Jalə Tofiqzadə və bələdiyyənin Hüquq məsələləri daimi komissiyasının üzvü Ayla İbrahimova, Biləcəri bələdiyyəsinin Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Ülvüyyə İsmayilova

sahələrdə bir sıra layihələr həyata keçirilib. Bildirilib ki, «DAYAQ» Mentorluq Proqramı qadınların ictimai həyatda iştirakını gücləndirməyi və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etməyə nail olmağı nəzərdə tutur.

«Qadınlar arasında həm-rəylik» İctimai Birliyinin sədri Rühəngiz Hüseynova proqram haqqında ətraflı məlumat verdikdən sonra «Səmərəli ünsiyyət» mövzu-

çası üzrə təlim həyata keçirilib. Diqqətə çatdırılıb ki, mentorluq proqramı seçilmiş qadınların qərarvermə prosesində iştirakı və liderlik mövqeləri tutmalarında yeni yanaşmadır.

Qeyd edək ki, «DAYAQ» Mentorluq layihəsi Azərbaycanda 2012-ci ildən həyata keçirilib. Layihənin əsas tərəfdaşları AİƏ, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və «Qadınlar bələdiyyələrin inkişafı uğrunda» İctimai Birliyidir.

Fövqəladə və mülki müdafiə tədbirləri ilə bağlı toplantı

M.ORUCOV

Ötən həftə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Bıqlıyının (MKTB) inzibati binasında toplantı keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 27 yanvar 2015-ci il tarixli sərəncamına və rayon Fövqəladə hallar və mülki müdafiə (MM) şöbəsinin 2015-ci tədris ilində hazırlıq planına əsasən, toplantıya bu ilin iyulundan rayon ərazisində fəaliyyət göstərən təsərrüfat obyektlərinin və mülki müdafiə xidmətlərinin əməkdaşları cəlb edilə bilər.

Xidmət və təsərrüfat obyektlərinin mülki müdafiə qorğahlarının nümayəndələrinin də qatıldığı tədbirdə həyata keçirilən məsələlərin notaları müzakirə olunub. Toplantıda «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili» mövzusunda müzakirə aparılıb.

Çıxışlar zamanı aşağıdakı bəndlər üzrə müzakirələr



aparılb:

- Mülki müdafiə planlarının reallığını yoxlanması;
- Rəhbər, komandir rəis heyətinin fəvqəladə hallar üzrə komissiyasının funksional vəzifələrinin dəqiqləşdirilməsi, fəvqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərin təkmilləşdirilməsi;
- Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili üsullarının, hesabat xarakterli sənədlərin tərtibi üzrə biliklərin təkmilləşdirilməsi;

- Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün tələb olunan qüvvələrin hesabının və görülməli işlərin aparılması məqsədilə qəza-xilasetmə ocaqlarının göndərilməsi, fəvqəladə hallar barədə əhaliyə (qüvvələrə) məlumatların verilməsi (çatdırılması) qaydalarının təkmilləşdirilməsi;
- Qəbul edilmiş qərarlar üzrə hazırlanmış sənədlərin tərtib edilməsi, tabelikdə olanlara çatdırılması qaydalarının öyrədilməsi.

Ağasadıq Gəraybəyli küçəsinin təmirinə başlanılıb

MAIL AĞAXANOV

Binəqədi rayonu ərazisindəki Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb.

Tikinti işlərini həyata keçirən «Azaryolservis» ASC-nin mətbuat xidmətindən bildirilib ki, uzunluğu 600 metr, eni isə 16 metr olan küçədə köhnə asfalt-beton örtüyünün üst qatı qaşına-

raq, ərazidən daşınır. Ümumilikdə küçənin 9500 kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyü döşənəcək.

Həmin küçədə köhnə səki daşlarının dəyişdirilməsi də nəzərdə tutulub. Yol boyu zəruri olan yerlərdə təqribən 950 metr yeni səki daşı düzüləcək. Bundan başqa, təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün ya-

ğış-kanalizasiya sistemi qurulacaq.

Nəqliyyat Nazirliyi və «Azaryolservis» ASC rəhbərliyinin nəzarəti ilə aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda canlı qüvvə və texnika cəlb olunub. Küçədə təmir işləri görülən müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.



YENİ LAYİHƏ: "SAKİNLƏRİMİZLƏ BİR GÜN"

İdarəetmədə ictimai iştirak, ictimai nəzarət və proqnozlar...

NOVRUZ NOVRUZOV

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bir il bundan əvvəl həyata keçirilməyə başlayan "Təmiz Binəqədi" layihəsi çərçivəsində abadlıq və quruculuq sahəsi üzrə əhəmiyyətli işlər görüldü. Layihənin məqsədi əsasən I Avropa Oyunlarına hazırlıqla bağlı olsa da, əslində rayonda əhalinin məişətindən tutmuş mədəniyyətə qədər böyük bir sferaya nüfuz edə bildi və bu mənada onun nəticələri də gözəçarpaq dərəcədə əhəmiyyətli oldu. Rayonumuzun qərb qapısı sayıla biləcək Şamaxı yolundan, şimal qapısı olan Quba yolundan əraziyə daxil olanda, yaxud Ziya Bünyadov prospekti boyunca hərəkət edəndə "Təmiz Binəqədi"nin göz oxşayan siması aydın görünür. Bu vaxtadək yaradılmış parklar və bağlar, abad məhəllələr, nümunəvi həyətlər və sairəni də nəzərə alsaq, görülən işlərin miqyası, vacibliyi və dəyəri barədə dolğun təsəvvür əldə etmək olar.

Bəli, kifayət qədər iş görüldü, nəticə əldə olundu və hələ qarşıda nə qədər görüləsi işlər də var. Binəqədinin böyük bir hissəsində səliqə-sahman, ictimai qayda-qanun yaradılıb. Bəs böyük xərclər və



görülməli işlər barədə sakinlərin fikri və düşüncələri əyani şəkildə öyrəniləcək və ictimailəşdiriləcək. Yəni proses lentə alınaraq videoçarx və fotolar şəklində sosial şəbəkələrdə, "Binəqədi" qəzetində yayılacaq və təbii ki, müzakirə mövzusuna çevriləcək. Maraqlı burasıdır ki, mövzunu işləyərəkən təbii fəsilərinə məxsus çalarlar və düşüncə koloriti nəzərə alınacaq.

Bu il 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində Azərbaycan Prezidenti İlham Əliyev deyib: "İdarəetmə sahəsində müsbət islahatlar

və ictimailəşdirilməsi insanların idarəetmədə iştirakını təmin etməklə bəhəm, həm də ictimai nəzarətin təşkili və onunla hesablaşma deməkdir. Bu mənada, "Sakinlərlə bir gün" layihəsi günümüzlə əsələşir və aktuallıq kəsb edir.

Layihənin bir komponenti də onun monitoring xarakteri daşımasıdır. İcra strukturları çalışır, işləyir, yeni ideyalarla çıxış edir, yerlərdən gələn təşəbbüsləri dəstəkləyir, bir sözlə, üzərinə düşən vəzifələri yerinə yetirir. Ancaq hansı keyfiyyətdə, yaxud görülən işlər əhalinin tələbatını hansı dərəcədə ödəyir?! Sakinlərin gözü və sözü, nədən razı, nə-

mağa ümumiyyətlə yer yoxdur. Çünki 30-40 il ərzində sakinlər həyati bölüşdürərkən özləri üçün "istirahət güşəsi" yaradıblar. Əslində isə orada istirahət üçün minimum şərait belə yoxdur. Üstəlik, torpaqların heç bir sənəd, rəsmi qərar olmadan özbaşına çəpərlənməsi qanunsuzdur. Bu səbəbdən də sakinlər qərara gəliblər ki, həmin yəndəmsiz hasarları dağıtsınlar və icra strukturunun rəhbərliyi ilə orada səliqə-sahman yaradılsın. Məntiqli sual yaranır: niyə məhz indi? Axı, abadlıq həmişə insanların rifah halının yüksəldilməsinə xidmət edib! Mikayıl Mikayilovun dediyinə görə, indi insanlarda dövlət strukturuna inam yaranıb: "Biz ətrafda gedən quruculuq işlərini diqqətlə müşahidə edirik. Qonşular bir-birindən tez-tez soruşurlar ki, bizim həyət niyə abad deyil? Suallın cavabını bilirik və daha çox özümüzü qınayırıq. Düzdür, qrafik üzrə planlı şəkildə həyata keçirilən abadlıq prosesi nə vaxtsa bizim həyətə də gəlib çatacaqdır. Lakin biz buna daha tez nail olmaq istəyirik. Bu yaxınlarda müvafiq təşəbbüslə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edəcəyik. Biz həyətimizin abadlaşdırılmasında iştirak etmək arzusundayıq: həm müəyyən maddi vəsaitlə, həm də işçi qüvvəsi ilə. Təbii ki, rayon icra hakimiyyətinin razılığı və rəhbərliyi altındadır. Əgər niyyətindədirsən, işin xeyli hissəsini iməcilik yolu ilə sakinlər özləri görəcəklər". Çəkilən misaldan görüldüyü kimi, iş gedən yerdə ictimai fəallıq yaranır. Bu baxımdan, yeni layihənin də səmərəli olacağı şübhəsizdir.

Qeyd etdiyimiz kimi, "Sakinlərlə bir gün" layihəsi pilot statusundadır, yəni bu iş ilk dəfə olaraq Binəqədidə həyata vəsiqə alır. Layihənin gələcəkdə uğur qazanması və daimi olması onun təşkilindən və necə həyata keçirilməsindən çox asılıdır. İşin özülünün möhkəm olması üçün təşəbbüscülər səylə çalışırlar. Bu günlərdə Binəqədi RİH-də layihə üzrə məsul məsləhətçi Leyla Kərimova redaksiyamızda olub, müxbirlərlə görüşərək birgə fəaliyyətin konturlarını müzakirə edib. Həyata keçirilən layihənin informasiya təminatında yerli qəzetin aparıcı rol oynaması qərara alınıb.

Biz bu yazımızda Binəqədinin yeni pilot layihəsi barədə bir sıra fikri və mülahizələrimizi bildirdik və hipotezlər şəklində proqnozlar irəli sürükdük. Lakin bu düşüncələr sadəcə yazı xatirinə deyil, rayonda rəsmi və ictimai fəaliyyətin səmərəli istifadəsində əsaslı zəmanətdir.



zəhmət bahasına yaradılmış, belə demək mümkündürsə, "sosial gözəlliyi" qorumaq necə, unudulmayıb ki? Bu məsələdə iki mühüm yanaşma mövcuddur: birincisi, dövlətin öhdəliyi, ikincisi isə ictimai öhdəlik. Dövlət vəzifə öhdəliyinə sadıqdır. Çünki abadlığın qorunması üçün müvafiq ştat vahidi təsdiq olunub və təmizlik işçiləri öz işlərini görürlər. Hərçənd, bu, heç də hər şey demək deyil. Parklardan, istirahət guşələrindən daha çox sakinlər istifadə edir və bu səbəbdən abadlığın qorunmasında onların roftarı və nəzarəti böyük əhəmiyyətə malikdir. Əgər problemə elmi cəhətdən yanaşsaq, onda əminliklə deyə bilərik ki, get-gedə mürəkkəbləşən müasir idarəetmə infrastrukturunda ictimaiyyətin iştirakına ciddi tələb duyulur. Məqələmizdə, təbii ki, söhbət ictimai nəzarətə diqqətdən gedir.

Görünür, bütün bu sadələşmələrimizin nəticəsidir ki, Binəqədi Rayon İcra Hakimiyyəti bu günlərdə "Təmiz Binəqədi" layihəsi ilə yanaşı, müəyyən mənada həm də onu tamamlayan "Sakinlərlə bir gün" adlı yeni pilot layihə ilə növbəti təşəbbüsünü irəli sürür. İlk olaraq bir illik müddətə nəzərdə tutulan layihənin rəhbər qazanacağı təqdirdə, davamlı olması da qeyd edilib.

Bəs yeni layihənin məqsədi və mahiyyəti nədən ibarətdir? Layihə çərçivəsində həftənin bir günü ərzində seçilmiş ərazidə görülən və

aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusən qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalət pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol vermə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yaranabilir. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu cəhətləri daim olmalıdır və güclənməlidir".

Ölkə başçısının nitqindən götürdüyümüz bu sitatdan irəli gələn vəzifələr, demək olar ki, yeni layihənin əsas məqsədi təşkil edir. Çünki bilavasitə dövlətin icra strukturu tərəfindən sakinlərin fikirlərinin öyrənilməsi, onların təkliflərinin dinlənilməsi

dən narazı olmaları bu suala ən mükəmməl cavabdır. Yeri gəlmişkən, ölkə başçısı dəfələrlə qeyd edib ki, dövlət məmurları əhalinin xidmətçiləridir. Dövlət strukturu olmaq etibarilə icra hakimiyyətləri də səlahiyyətləri daxilində sakinlər üçün çalışırlar. Məhz sakinlərin rəyini öyrənməklə icra hakimiyyəti özü öz işinin monitoringini keçirəcək, əldə olunan nəticəni təhlil edərək fəaliyyəti barədə dolğun təsəvvürə malik olacaq. Bu isə öz növbəsində ortaya çıxacaq mümkün nəqşələrdən qaçmağa, idarəetməni təkmilləşdirməyə və işdə dəqiqləşdirmələrə kömək edəcəkdir.

"Sakinlərlə bir gün" layihəsi rayonda ictimai mühitin canlanmasına təkan verəcəkdir. Çünki bu iş birbaşa olaraq onların gündəlik məişəti, yaşayış tərzinə bağlıdır. Məsələn, bir neçə gün əvvəl Biləcəri qəsəbəsinin sakinləri adından Mikayıl Mikayilov adlı şəxs redaksiyamıza təşrif buyurmuşdu. Onun məqsədi rayonda görülən işlərlə bağlı redaksiyadan məlumat almaq idi. Daha sonra isə M.Mikayilov yaşadığı məhəllə sakinlərinin arzusundan danışdı. Məlum oldu ki, rayonda gedən abadlıq və quruculuq işlərinin yaratdığı ab-hava sakinlərdə müsbət emosiya doğurub və ictimai fəallıqlarını artırıb. Onların konkret təklifləri var: təxminən 200 ailənin yaşadığı həyətdə "xeyir-şər" evi inşa etmək. Lakin hansı şərtlərlə? Prinsipcə, həyətdə hansısa tikinti apar-

Təsərrüfat işlərinin vəziyyəti müzakirə olunub

M.ORUCOV

İyulun 10-da Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) rəhbərliyinin təşəbbüsü ilə 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən 72 saylı MİS-in inzibati binasında cari və perspektivdə duran təsərrüfat işlərinin vəziyyəti ilə bağlı növbəti toplantı keçirilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, toplantıda MKTB-nin aydiyyəti şöbə və bölmələrinin əməkdaşları və 1, 72, 80, 102, 106 saylı MİS-lərin rəhbərləri iştirak ediblər.

İclasda çıxış edən MKTB-nin rəisi Azər Məmmədov bildirib ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş

tədbirlər planına uyğun olaraq, Binəqədi rayonunda başlanmış abadlıq-quruculuq işləri uğurla icra edilir. Onun sözlərinə görə, xidməti ərazidə baş vermiş dəyişikliklər və aparılan işlərlə bağlı məlumatlar vaxtında vahid mərkəzə ötürülərək təhlil edilir. MKTB üzrə cari məsələlərin icrası vəziyyəti barədə danışan A.Məmmədov qeyd edib ki, bununla bağlı qurumun müvafiq şöbələrində ətraflı müzakirələr aparılır və nəticələr barədə yuxarı orqanlara operativ məlumatlar verilir.

Birliyin rəisi diqqətə çatdırıb ki, ötən müddət ərzində vətəndaşların müraciətlərinə xüsusi diqqət ayrılıb. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının əmri ilə bu ilin yanvarından qüvvəyə minən "Binəqədi rayon ərazisində baş vermiş hadisələr barədə məlumat-

ların rayon icra hakimiyyəti başçısına çatdırılması qaydaları"nın icrası istiqamətində görülmüş işlər barədə məlumat verən A.Məmmədov bununla bağlı tədbir iştirakçılarında xüsusi tapşırıqlar verib.

Toplantıda təmizlik sahəsinin iş qaydaları və görülmüş işlərin keyfiyyəti də müzakirə olunub. İclasda çıxış edən sahə rəhbərləri də ötən müddət ərzində görülmüş işlər barədə yığıncaq iştirakçılarında məlumat veriblər.

Sonda cari təsərrüfat tədbirləri hesab olunan təmizlik işlərinin vəziyyəti, binalardakı liftlərin mövcud durumu, mənzillərdə tüstü bacalarının təmizlənməsi, məişət tullantılarının toplanması və daşınması xidmətlərinin vəziyyəti və digər məsələlər müzakirə edildi.

Təmizlik işləri daim diqqət mərkəzindədir



MAIL AĞAXANOV

Respublikamızın regionlarında və paytaxt Bakıda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri Binəqədi rayonunun simasında da qabarıq nəzərə çarpır. Rayonun küçə və məhəllələrinin abadlığı, səliqə-sahmanı və təmizliyi diqqət mərkəzində saxlanılır. Bir çox hallarda bu işlər sakinlərin təşəbbüsü ilə həyata keçirilir və bu da rayon ərazisində təmizliyin

keçirilməsi xoş əhəmiyyətə alıb. Bu iməciliklər zamanı küçə və prospektlərdə səliqə-sahman yaradılır, əkilən ağaclara və bəzək kollarına qulluq edilir, su verilir və digər zəruri işlər görülür.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iyulun 10-11-i tarixlərində "Təmiz Binəqədi" layihəsi çərçivəsində rayonun müxtəlif ərazilərində genişmiqyaslı iməciliklər keçirilmişdir. Tədbirdə rayon ərazisində yerləşən müs-

kov küçəsi 2a, 2b ünvanlarında profilaktik-təmizlik işləri görmüşlər. Yığılan məişət, polietilen tullantılar və plastik qablar rayonun xüsusi xidməti maşınlar vasitəsilə daşınmışdır. Həmçinin məişət tullantıları konteynerlərinə texniki baxışın nəticələrinə uyğun olaraq, profilaktik xidmət göstərilmişdir.

"Təmizlik sağlamlıq deməkdir" sözünü rəhbər tutan 1 saylı MKİS-in təmizlik keşikçiləri, hər gün olduğu kimi, ötən həftənin şənbə və bazar günlərində də yorulmadan çalışmışlar. Xidməti ərazidə yerləşən Azadlıq prospekti 180/20, Ş.Məmmədova 7, 11 və İ.Dadaşov 71 ünvanlarında profilaktik təmizlik işləri aparılmışdır – ərazi əlaqə otlarından, ağacların qurumuş budaqlarından və məişət tullantılarından təmizlənməmiş, xüsusi təyinatlı nəqliyyat vasitələri ilə ərazidən daşınmışdır.



qorunmasına zəmin yaradır. Təmizlik və abadlıq işlərinə nəzarət baxımından rayonun Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) üzərinə də mühüm vəzifələr düşür. Birliyin əməkdaşları bu istiqamətdə fəallıqları ilə seçilir. Şənbə və bazar günləri təşkil olunan iməciliklər rayonda təmizliyi təmin edir.

Son illər "Təmiz Binəqədi" və "Abad Məhəllə" sosial layihələri çərçivəsində rayonda zibil qutularının yerləşdirilməsi üçün müasir tələblərə cavab verən meydanlar inşa olunub. Ərazidəki məişət tullantılarının daşınması üçün xüsusi özü-bəşaldən avtomobillər ayrılıb. Ərazinin təmiz saxlanması, yaşlılıqların qorunması məqsədilə iməciliklərin

sisələr, icra nümayəndəlikləri və bələdiyyələr iştirak etmişlər. Layihə çərçivəsində rayonun 8-ci mikrorayonunda iməcilik keçirilmişdir. 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) xidməti ərazisində, «Azadlıq» prospekti 192/30 ünvanında profilaktik-təmizlik işləri görülmüşdür. Ümumilikdə, 50-dən çox sakinin iştirak etdiyi aksiyada yaxınlıqda yerləşən parkın ərazisi və binaların qarşısı məişət tullantılarından təmizlənməmiş, iri qabarıqlı məişət tullantıları xidməti ərazidən toplanaraq MKTB-nin xüsusi xidməti maşınları vasitəsilə daşınmışdır.

Rayonun 106 saylı MKİS-in təmizlik sahəsi üzrə əməkdaşları F.Məli-

kov küçəsi 2a, 2b ünvanlarında profilaktik-təmizlik işləri görmüşlər. Yığılan məişət, polietilen tullantılar və plastik qablar rayonun xüsusi xidməti maşınlar vasitəsilə daşınmışdır. Həmçinin məişət tullantıları konteynerlərinə texniki baxışın nəticələrinə uyğun olaraq, profilaktik xidmət göstərilmişdir.

"Təmizlik sağlamlıq deməkdir" sözünü rəhbər tutan 1 saylı MKİS-in təmizlik keşikçiləri, hər gün olduğu kimi, ötən həftənin şənbə və bazar günlərində də yorulmadan çalışmışlar. Xidməti ərazidə yerləşən Azadlıq prospekti 180/20, Ş.Məmmədova 7, 11 və İ.Dadaşov 71 ünvanlarında profilaktik təmizlik işləri aparılmışdır – ərazi əlaqə otlarından, ağacların qurumuş budaqlarından və məişət tullantılarından təmizlənməmiş, xüsusi təyinatlı nəqliyyat vasitələri ilə ərazidən daşınmışdır.

Dəmiryolçular iftar süfrəsi arxasında...



İslam dünyasının ən müqəddəs bayramlarından olan Ramazan tarixən Azərbaycanda da ellikləy qeyd olunub. Birlik, həmrəylik rəmzi sayılan bu əziz bayramda insanlar bir-birinə qarşı daha həssas, mehriban olur, kasıblara, kimsəsizlərə mümkün köməyi göstərməyə çalışırlar. Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra dövlət səviyyəsində qeyd olunan Ramazan bayramı böyük sevgi ilə keçirilir.

Ramazan bayramı ərəfəsində yerli icra strukturları tərəfindən də müxtəlif tədbirlər həyata keçirilir. İyulun 4-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov və Biləcəri qəsəbəsi bələdiyyəsinin sədri Hikmət Quliyev də müqəddəs Ramazan bayramı

münasibətilə iftar süfrəsi təşkil etmişlər. Biləcəri qəsəbəsində dəmiryolçuların kompakt yaşadığı ərazidə təşkil olunan iftar süfrəsinə 200-dən çox insan toplaşmış. Biləcəri qəsəbə məscidinin nümayəndəsi məclis iştirakçlarına Ramazan ayının məziyyətlərindən, onun insanların sağlamlığına faydasından, yerlərdə iftar süfrələrinin təşkil olunmasının və bu tədbirin insanlar arasında xoş münasibətin yaranmasında əhəmiyyətindən danışmış.

Sonra məclis iştirakçıları birgə iftar açmışlar, bu əziz Ramazan günlərində Ulu Tanrıdan ölkəmizə əmin-amanlıq, xalqımıza bol ruzi-bərəkət və düşmən tapdağı altında olan torpaqlarımıza azadlıq diləmişlər.

*Mikayıl MİKAYILOV,
jurnalist, Biləcəri sakini*

İçməli su probleminin obyektiv və subyektiv səbəbləri

M.ORUCOV

Ölkədəki genişmiqyaslı quruculuq işləri çərçivəsində Binəqədə də həyata keçirilən çoxsaylı layihələr də diqqəti xüsusi cəlb edir. Son illər rayonun mərkəzi ilə yanaşı, ətraf qəsəbələrdə də ciddi yenidənqurma və abaqılıq işləri aparılır. Bütün bunların nəticəsi olaraq simasını əsaslı şəkildə dəyişən rayonun inzibati vahidlərdən biri də qədim yaşayış məskənlərindən sayılan Binəqədi qəsəbəsidir.

Vaxtilə qəsəbədə kommunal xarakterli problemlərə, yolların yararsız vəziyyətdə olmasına daha çox rast gəlinirdisə, artıq bunların böyük bir qismi geridə qalıb. Qısa müddətdə qəsəbədə uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli istiqamətində ciddi işlər görüldü – əksər məhəllədəxili yollar asfaltlanıb, yol kənarları abadlaşdırılıb, məktəblər, uşaq bağçaları, mədəniyyət evləri əsaslı təmir edilib, əhalinin istirahəti üçün fərait yaradılıb və yaşıllıqlar salınıb.

Hazırda qəsəbədə uzun illərdən bəri həllini gözləyən problemlərin biri də su və kanalizasiya ilə bağlıdır. Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva bizi məhəllədə bəzi məhəllə və küçələrdə yaşayan sakinlərin yay aylarında su ilə əlaqədar çətinliklərinin olduğunu diqqətə çatdırdı. Bildirildi ki, son illər görülmə işlər nəticəsində sakinlərin içməli su ilə bağlı problemləri qismən həllini tapsa da, ba səhədə müəyyən

çatışmazlıqlar da mövcuddur: “Xatırladım ki, Binəqədi qəsəbəsinin sürətli tərəqqisi, habelə əhalinin sayca artımı içməli suya olan tələbatı artırır. Mövcud içməli su şəbəkəsi əhali artımına hesablanmadığı üçün müəyyən problemlər yaşanır. Rayonda içməli suya olan tələbat, təbii ki, yay aylarında daha da intensivləşir. Bu problemin həlli üçün Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Binəqədi-Xırdalan şosesində su nasosxanasına iki ədəd yeni su mühərriki qoyulmuşdur. Bundan başqa, qəsəbə bələdiyyəsi ciddi problem yaşanan ərazilərə xüsusi maşınlarla suyun çatdırılmasını təmin edir”

Qeyd edək ki, qəsəbənin ərazisi 18 min kvadratkilometrdir. Statistik məlumatlara görə burada daimi qeydiyyatda olan əhalinin sayı 40 min 100 nəfər, faktiki yaşayanların sayı isə 70 min nəfərə yaxındır. Qeydiyyatı yaşayanların sayı 49 min nəfər, qeydiyyatı olmayanların sayı 21 min nəfər, məcburi köçkünlərin sayı 6 min 619 nəfər, təsərrüfat subyektinin sayı isə 9 min 777-dir. Son illər Binəqədi qəsəbəsi ərazisində yeni yaşayış massivlərinin salınması, sürətli məskunlaşma qəsəbə ərazisində daimi yaşayan insanların sayının artmasına səbəb olmuşdur. Bu isə öz növbəsində yeni kommunikasiya xətlərinin çəkilməsi, yol təsərrüfatının yaradılması zəruri etməklə bərabər, bir sıra problemlər də ortaya çıxarmışdır.



Binəqədi Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə qəsəbədə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini deyən A.Əliyeva II və III mədəniyyət ərazilərinin abadlaşdırıldığını vurğuladı: “Mədəniyyət ərazilərinin kənarları müasir standartlar səviyyəsində yenidən qurulub. Yeni hasarlar inşa olunub, gecə işıqlandırma təmin edilib və yaşıllıq zolaqları salınıb. Bundan başqa, Mehdiabad-Binəqədi və Binəqədi-Novxanı yolu istiqamətində müasir işıqlandırma sistemləri quraşdırılıb. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda qəsəbənin bir sıra problemlərinin mərhələlərlə həlli əksini tapıb. Proqram çərçivəsində hazırda

Binəqədi-Biləcəri şosesində müasir standartlara cavab verən kanalizasiya sistemi qurulur. Həmin sistem yeni yaşayış massivlərinə xidmət edəcək, gələcəkdə bura yeni xətlərin qoşulması da mümkün olacaq. Layihə çərçivəsində 179 ailənin kanalizasiya xətti yenidən qurulacaq”.

Bələdiyyə sədri hazırda qəsəbə ərazisində yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində də işlərin aparıldığını, Ramazanov, Güllüstan, Ələkbərov, S.Ə.Şirvani, Qarayev küçələrində kanalizasiya xətlərinin dəyişdirildiyini diqqətə çatdırdı. Bildirildi ki, qəsəbənin təsərrüfat həyatı ilə yanaşı, sosial-ictimai sferada da zəruri islahatlar aparılır: “Ötən 5 ayda Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən 41 ünvanda

məhəllə komitəsi yaradılaraq sakinlərlə görüşlər keçirilib. Xüsusi günlərdə bayram şənlikləri təşkil edilib, imkansız və aztəminatlı ailələrə ərzaq bağlamaları çatdırılıb. Hədəfimiz qəsəbəmizin daha da inkişaf etməsi, yeni-yeni uşaqlara imza atmasıdır”.

...Qəsəbənin bəzi ərazilərində yaranmış içməli su ilə bağlı “AzərSU” ASC-yə müraciət etdik. Səhmdar cəmiyyətin nümayəndəsi adı çəkilən ərazidə yaranmış problemin əsas səbəbini sudan qeyri-səmərəli istifadə olunması ilə izah etdi. Müstəqil ekspertlərin isə məsələyə münasibəti tamamilə fərqlidir. Onların fikrincə, hər il iyun ayının əvvəllərindən Abşeronda havanın hərəreti xeyli yüksəlir və nəticədə əhalinin suya tələbatı daha da artır, Bakı şəhərində və ətraf qəsəbələrdə içməli su qıtlığı yaranır. Belə vəziyyətdə su satmaqla qazanc götürmək istəyən işbazlar üçün də münbit şərait yaranır. Yay mövsümündə sudaşıyan maşınların sahibləri və su anbarlarına rəhbərlik edən bəzi şəxslər kifayət qədər gəlir əldə edirlər. Bağ sahiblərinin suvarma üçün içməli sudan istifadə etmələri də suyun təzyiqinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur.

Əhalinin su təchizatında kifayət qədər ciddi problemlər olsa da, vəziyyət çıxılmaz deyil. Müvafiq Dövlət Proqramına əsasən, yaxın illərdə Bakıda və ətraf qəsəbələrdə içməli su problemi birdəfəlik həllini tapmalıdır.

Dünyaya insan gəlir...

Onun gələcək sağlamlığının təminatı üçün ciddi maarifləndirməyə ehtiyac var

ESMİRA ORUCOVA

Son illər Səhiyyə Nazirliyi tərəfindən anaların və yeni doğulmuş uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə son dərəcə əhəmiyyətli işlər görülür. Ana və uşağın sağlamlığı üzrə müvafiq proqramın icrası sayəsində respublikamızda uşaq və ana ölümü göstəriciləri son illər nəzərəcarpacaq dərəcədə azalıb. Bu sahədə aparılan işlərə baxmayaraq, respublikada hələ də ana və uşaq ölümü hallarına rast gəlmək mümkündür.

Ötən ildən başlayaraq ana və uşaq sağlamlığı ilə bağlı didiridövlətin yeni meyarlarına keçilib. Beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olan bu meyarlar müasir dövrün tələbidir. Yeni qəbul olunmuş qərarə əsasən, iyun ayının 1-də ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Bu zaman onlar İV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə olunacaqlar. Bu, həm yuxarıda adlarını çəkdiyimiz xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verəcək.

Hazırda cərrahi xidmət strukturunda keysəriyyə kəsiyi və abortlar üstünlük təşkil edir. Təəssüf ki, bəzən Elmi Tədqiqat Mərkəzi və Ginekologiya İnstitutunun rəhbərliyinin göstərişi olmadan bu cür əməliyyatlar aparılır. Müəssisələr hesab edirlər ki, ana və uşaq ölümünün əsas səbəblərindən biri də məhz budur. Əvvəllər respublikamızda keysəriyyə kəsiyi əmə-

liyyatları edən mama-ginekoloqların sayı az idi, amma indi hər 3 mama-ginekoloqdan biri, ya ikisi belə əməliyyatlar edirlər. Baxmayaraq ki, bu cür əməliyyatların aparılmasına Səhiyyə Nazirliyi qadağa qoyub. Əslində isə keysəriyyə kəsiyi əməliyyatı yalnız icazə əsasında aparılmalıdır.

Səhiyyə qanunlarına əsasən, hər bir hamilə qadın doğuş üçün istədiyi mama-ginekoloqu seçə bilər. Ancaq mütləqdir ki, həmin müəssisə öz işini dərindən bilsin, peşəsinə sevsin. Çünki bu, çox məsuliyyətli işdir. Ana dünyaya körpə gətirir və nəinki özünün, həyata gətirdiyi körpəsinin də taleyini həkimə tapşırır. Doğuşu qəbul edəcəyini söz verən mama-ginekoloq ondan qadın məsləhətxanasına qeydiyyatda düşməsinə tövsiyə edir. Qadınlar həmin məsləhətxanalarda yoxlanılır, müxtəlif analizdən keçirlər. Bu, onların hər ikisinin – ana və uşağın sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Müəssisələr hesab edirlər ki, analar hamiləlik müddətində mütləq həkim nəzarətində olmalıdırlar.

Binəqədi rayonunda fəaliyyət göstərən 9 saylı qadın məsləhətxanasına qeydiyyatda: “Bizim məsləhətxanada hamilə və zahı qadınlar üçün ginekoloji fəhə və eləcə də dövrü müayinə söhbəti fəaliyyət göstərir. Qaydaya görə, hamilə qadınlar bu müddətdə 7 dəfə müayinədən keçməlidirlər. Adətən, qadınlar məsləhətxanaya qazanlıqlı və müəyyən patoloji hallarla

bağlı müraciət edirlər. Məsləhətxanamızda 4 laboratoriya fəaliyyət göstərir. Burada hamilə qadınların tam müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Tibb müəssisəsində 40-a yaxın həkim hamilə qadınlarla xidmət göstərir. Onlardan 22-si mama-ginekoloqdur. Bizim məsləhətxanada, həmçinin, analar məktəbi var. Burada ana olacaq xanımlar üçün maarifləndirici dərslər keçirilir və söhbətlər aparılır. Məsləhətxananın foyesində həzrin musiqinin müşayiəti altında video-rolük quraşdırılıb. Burada hamilə qadının qidalanması, özünə qulluq və s. barədə sanitar maarifləndirmə işləri aparılır”.

Baş həkimin sözlərinə görə, doğuşdan əvvəl yardım vaxtı hamilə qadına 2-3 həkim xidmət göstərir. Amma sonradan məlum olur ki, onların heç biri nəzarətə görə məsuliyyət daşmır: “Bəzi yerlərdə hamilə qadınlar üçün lazımı laborator-diaqnostika xidməti yoxdur. Məsləhət mexanizmini düzgün müəyyənləməyində müəyyən fəsadlar və hətta ölüm halları baş verir. Belə hadisələr daha çox ya anestezioloq, ya da mama-ginekoloqun səhvi nəticəsində olur. Amma elə xəstəliklər də var ki, onların müalicəsi mümkün deyil. Bu hallar istisna olmaqla, hamilə qadınların həyatını itirməsinə yol vermək cinayətdir. Kimesə məsuliyyətsizliyinə görə cəza, ciddi töhmət verməklə yara sağalmır, çünki bununla insan yenidən həyata qayıtmır. Bəzən mama-ginekoloqlar tamah xətrinə insan həyatını riskə atır, öhdəsindən gələ bilməyəcəkləri işin altına girirlər. Təcrübəsiz



həkimlər ağır doğuşlardan imtina etməlidirlər. Doğum evlərində işləyən mama-ginekoloqlar hamilə qadınların onların yanına sağlam gəlməsində maraqlı olmalıdırlar. Məsələn, əgər qadında hansısa müəyyən xəstəlik varsa, bu, doğuşayardım dövründə aşkarlanıb müalicə olunmalıdır ki, sonradan kritik vəziyyət yaranmasın. Onu da deyim ki, pilot layihəyə əsasən, bundan sonra bizim məsləhətxanada hamilə qadınların qeydiyyatı elektron sistem üzrə aparılacaq”.

Söhbət əsnasında onu da öyrəndik ki, ötən ay məsləhətxanada Qazaxıstandan gəlmiş müəssisələrin iştirakı ilə keçirilən seminar-da hamilə qadınlarla yanaşı, onların həyat yoldaşları, ailə üzvləri də iştirak ediblər.

Baş həkim onu da bildirdi ki, 9 saylı qadın məsləhətxanasında ailə məktəbinin yaradılması planlaşdırılıb. Hazırda

bu istiqamətdə tibb müəssisəsində işlər aparılır. Yeni yaradılacaq ailə məktəbində hamilə qadınlarla yanaşı, həyat yoldaşları da iştirak edəcəklər. Burada onlarla söhbətlər aparılacaq, dəyərli məsləhətlər verəcəklər.

6 saylı Birləşmiş Şəhər Xəstəxanasının ginekologiya şöbəsinin müdiri Pərixanım Abbasovanın sözlərinə görə, hamiləliyə planlı şəkildə hazırlanmaq üçün dünyaya övlad gətirmək istəyən qadın hamiləlikdən öncə həkimə müraciət etməlidir: “Hamiləlik patoloji keçirdiyi üçün qadınlar daim müşahidə altında olmalıdırlar və anomaliyalar varsa, vaxtında qarşısı alınmalıdır. Bu məsələ sistemli olmalıdır. Əgər belə olmasa, ölümün və ağırlaşmanın sayı artacaq. Sözsüz ki, ölüm hallarında həkimlərin də səhvləri var və bunu inkar etmək olmaz. Ancaq hər hadisədə səhiyyə orqanı və ya həkim günahkar

deyil, burada vətəndaşların da günahı az deyil. Əgər qadın hamiləlik zamanı müəyyən müayinələrdən keçməyib, təbii ki, ağırlaşmanın əmələ gəlməsi üçün xeyli səbəb var. Bunu aradan qaldırmaq bəzən həkimin imkanı xaricindədir. Odur ki, problemdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Yox, əgər həkim peşə fəaliyyətinə səhlənkarlığa və hansısa səhvə yol verib, o zaman mütləq cəzalandırılmalıdır. Hamiləliyin üçüncü ayından başlayaraq qanın ümumi analizindən tutmuş, bütün lazım olan hər şey yoxlanılmalıdır. Əhali bu sahədə ciddi şəkildə məlumatlandırılmalıdır. Hesab edirik ki, bu maarifləndirmə işi orta məktəbin sonuncu siniflərindən aparılmalıdır. Media, KİV-lər də bu işə cəlb olunmalıdır. Yalnız bu halda problemin öhdəsindən gəlmək mümkündür. Əvvəllər hamilə qadınlar

həkim nəzarətində olmağa daha maraqlı idilər və əsasən təbii yolla uşaq dünyaya gətirməyə üstünlük verirdilər. Əfsuslar olsun ki, indiki qadınların çoxu müxtəlif səbəblərdən keysəriyyə kəsiyi əməliyyatlarına meyillidirlər. Bun əməliyyat böyük risk tələb edir. Ana və uşaq ölümünün səbəblərindən biri də yeni evlənən gənc ailələrin rayonlardan şəhərə axınıdır. Onlar müəyyən ərazidə qeydiyyatı keçməyib, sonra ailə vəziyyəti ilə əlaqədar müəyyən vaxtdan sonra başqa yərə köçməli olurlar. Belə olan halda, hamilə qadınlar da həkim nəzarətində olmurlar. Bu da ana olmağa hazırlaşan qadın və onun körpəsinin həyatı bahasına başa gəlir”.

Müsaibimiz bəzi səbəblərdən hamilə qadınların özlərində uşaq dünyaya gətirməsinə də münasibət bildirdi: “Hamilə qadınlar mütləq məsləhətxanalarda qeydiyyatda olmalıdırlar. Doğuş vaxtı baş verən neqativ hallar çox vaxt anaların öz günahı ucubandan baş verir. Biz sanitar maarifləndirmə işini gücləndirməliyik. Bir müəssisə kimi deyər bilərəm ki, Binəqədi rayonunda belə hallara az rast gəlinir. Evdə doğulan körpələrdə bud çıxıqları, körpüçük sümüyünün sinması, beyin travmaları baş verir. Ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi Tədqiqat və Mərkəzi Ginekologiya və Pediatriya institutlarının maddi-texniki bazası möhkəmləndirilib. Səhiyyə sahəsində həyata keçirilən Dövlət proqramları artıq öz bəhrəsini verir. Hesab edirik ki, bu sahədə müsbət irəliləyişlər var”.

Dünya səviyyəli paralimpiyaçımız: “Vaxt gələcək, Qarabağda qələbə məşəli alovlandıracağıq!”

ESMIRA ORUCOVA

Paralimpiya Oyunlarından söhbət açılarda, ilk növbədə, həmyerlimiz İlham Zəkiyev yada düşür. Cüdo üzrə 2 dəfə Paralimpiya Oyunlarının çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” mükafatı laureatı olan dünya səviyyəli paralimpiyaçımız iştirak etdiyi bütün yarışlarda birinci olmağa, necə deyirlər, artıq öyrəşib. Deyirlər, alın yazısından qaçmaq olmaz, Allah qismətinə nə yazıbsa, o da olacaq. İlham Zəkiyev də qismətindən, alın yazısından qaça bilməyib. Bəlkə də onun başına gələnləri alın yazısı, qismət kimi qəbul etmək düzgün olmazdı. Ədalətsiz savaşa, torpaqlarımızın bütövlüvi uğrunda mübarizədə dünya işığına həsrət qalan cüdoçumuz “Vətənə canım da fəda olsun”, - deyir. Dağ vüqarı bu igid bütün hallarda döyüşə yollanacaqdı, alın yazılsa da, yazılmasa da...

Döyüş meydanında qəhrəmanlıq göstərən İlham idman arenalarında da gücünü yüksək səviyyədə nümayiş etdirir. İyun ayının 12-28-də Azərbaycanda təşkil olunan ilk Avropa Oyunlarında azarkeşləri yenidən sevindirən cüdoçumuz +90 kq çəki dərəcəsinə çempion adını qazandı. Məşhur idmançı ilə söhbətimizdə keçdiyi həyat yolu, əldə etdiyi nəticələr və birinci Avropa Oyunlarındakı çıxışından danışdıq.

- İlham, Azərbaycanın idman həyatında sənə xüsusi yerin var. Zirvəyə aparan yollar necə başlayıb?

- Böyük qaradaxım Fikrət sərbəst güləşlə məşğul olurdu. Bir dəfə mənə də özü ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna apardı. O vaxt cəmi 11 yaşım vardı. 3 il sərbəst güləşdə gücümü sınamdım. Bəzi uğurlarım da oldu. Azərbaycan çempionatında üçüncü olanda 15 yaşım var idi. Sonradan özümü cüdo sınaq qərarına gəldim. Bu növdə bir neçə dəfə Bakı çempionu, respublika mükafatçısı oldum. Son yarım isə 1998-ci ilin iyununda oldu. Yeniyyətələr arasında Azərbaycan kuboku qazandım.

- Bas niyə son yarış...

- 1998-ci ilin iyulunda hərbi xidmətə yollandım. İlk xidmət yerim Beyləqan rayonu oldu. Təvəzökarlıqdan uzaq da olsa deyim ki, fiziki göstəricilərimə görə həmyaşıdlarımdan seçildim. Buna görə də mənə kəşfiyyət bölüyünə götürdülər. Xüsusi əməliyyatların keçirilməsində iştirak edirdim. 1999-cu il fevralın 4-də Füzulinin Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında döyüş tapşırğını yerinə yetirərkən düşmənin snayperinin gülləsinə tuş gəldim və başımdan ağır yaralandım. Güllə sağ gicgahımdan dəyib, sol gicgahımdan çıxmışdı. Həkimlər sağ qalacağıma ümid bəsləmirdilər, 5 gün koma vəziyyətində qaldım. Mənə anamın hiçqırtısı ayıldı. Gözlərimi açanda hər tərəf qaralıq idi. Sanki zülmət bir

aləmə düşmüşdüm. O an heç nəyi dərk eləmədim. Başımdayı sarğıni hiss edəndə mənə nə olduğunu soruşdum. Dedilər ki, yaralanmışsan. Harada yaralandığımı soruşanda, yuxulmuşam dedilər. “Niyə hər yer qaralıqdır” sualına isə heç kimi cavab vermədi. Anamın qəribə sualları mənə lap heyrləndirirdi. O, mənədən qaradaxıllarımın, dostlarımlarımın adını soruşurdu. Sən demə, anam elə bilirmiş ki, mən yaddaşımı itirmişəm.



- Dünya işığına həsrət qalmaq, gözünün nurunu itirmək yaqın ki, çox ağırdır...

- İlk günlər bu vəziyyətə alışmaq çətin oldu. O vaxt 19 yaşlı gənc idim. Bu yaşda dünya işığına həsrət qalmaq... Bunu heç kimə arzu etməzdim. Allahıma şükürlər olsun ki, ailəm, yaxınlarım, dostlarımlarım, məşq yoldaşlarım mənə tək buraxmadılar. Onlardan mədəni dəstək aldım. Necə deyirlər, dünyaya onların gözü ilə baxdım.

Hərbi xidmətdən I qrup



əlil kimi döndüm. Lakin xidmətin yarımçıq qalsa da, doğma Vətənimə qulluq idman arenalarında davam etdirirəm. Hər dəfə yarışlarda qazandığım qələbələrədən sonra Azərbaycan bayrağı dalğalananda, himnimiz səsləndiriləndə sözlə ifadə ediləməyəcək hissələr keçirirəm. Ümmümiyyətlə, insan yaşadığı həyatın hər bir anından zövq almaldır. Məncə sənətini, peşəsini sevən insanlar həyatdan zövq almağı bacarırlar. Mən sevdiyim işlə məşğul oluram. İdman mənim üçün işiqli bir dünyadır, o, həyatımın ağırlı-acılı tərəflərini, belə demək mümkünsə, mənə unutturur.

- Paralimpiyaçı kimi nə vaxtdan məşqlərə başladım?

- 2002-ci ildə Milli Paralimpiya Komitəsi ilə əlaqə saxladım. Yaxınlarım yarızarat-farıgerçək deyirdilər ki, paralimpiya çempionu olmaq sənəin alın yazılıb, get, məşqlərə başla. Beləliklə, yenidən tətamiyə qayıtdım. Əhməd Rəcəblinin başçılığı altında məşq edirdim. Bu cür vəziyyətdə güləşmək ilk günlər çətin idi, sanki qaralıq bir meşəyə düşmüşdüm, nə edəcəyimi bilmirdim. Uca Yara-

dan mənə kömək oldu. Bu işin də öhdəsində layiqincə gələ bildim. 2003-cü ilin avqustunda Kanadada keçirilən dünya çempionatında iştirak etdim. Bu yarış «Afina-2004» Yay Paralimpiya Oyunlarına lisenziya verən yeganə yarış idi. Burada bürünc medal qazanaraq Afina Paralimpiya Oyunlarına lisenziya əldə etdim. Antik Olimpiya Oyunlarının Vətənimdə isə qızıl medal qazanaraq ilk dəfə paralimpiya çempionu tituluna layiq gördümdü.

- Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi idmançılarımızın məsuliyyətini bira-beş artırmışdı...

- Oyunların respublikamızda keçirilməsi ilə verilən qərarda, şübhəsiz ki, idmançılarımızın qazandıqları nailiyyətlərin böyük rolu olmuşdur. İndiyədək atletlərimiz ayrı-ayrı növlər üzrə müxtəlif mötəbər yarışlardan Vətənə yüksək əyərli medallarla qayıdıblar. Dövlət himnimiz səslənəndə, bayrağımız dalğalananda hər birimizin ürəyi qürur hissi ilə döyünür. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan dünyada nüfuzlu idman ölkəsinə çevrilmişdir. Dünyanın heç bir yerində idmana Azərbaycandakı kimi yüksək qayğı göstərilir. Gənclərdə bu sahəyə diqqətin artması Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Mötəbər yarışlarda medal qazanan idmançılar, onların məşqçilərini, idman mütəxəssislərini dövlət başçısı şəxsən özü qəbul edir, hər birini dinləyir, problemləri ilə maraqlanır və təbii ki, bu, idmançılara böyük stimül verir. İlk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmışdım. Yaponiya və Türkiyə-

də təlim-məşq toplanışlarında olmuşuq. Şəxsi məşqçim Elxan Rəcəbov və komandamızın baş məşqçisi İbrahim İbrahimov hazırlıq prosesində mənə yaxından dəstək olublar.



- Özünü ilk Avropa Oyunlarının çempionu kimi görürdünümi?

- Avropa Oyunlarında çıxış edəcək idmançılari tanıyırdım. Onlarla əvvəlki yarışlarda qarşılaşmışdım. Çıxış etdiyim çəki dərəcəsinə 8 ən güclü idmançı var idi. Qızıl medal qazanacağıma ümidli idim. Çünki hazırlığımız buna imkan verirdi və doğma divarla arasında uduzmağa haqqımız yox idi. Final qarşılaşmasında cənab Prezident şəxsən iştirak edirdi və bu, mənə əlavə güc, stimül verirdi. Azarkeşlərin də dəstəyini vurğulamasam, günah etmiş olaram. Şükürlər olsun ki, istədiyim nəticəni əldə edə bildim.

- Mükafatlandırma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbətiniz matbuatın diqqətini xüsusi cəlb etmişdi...

- Aprel ayının 26-da cənab Prezident “Atəşgah”da ilk Avropa Oyunlarının məşəlini

alovlandıranda dövlət başçısı ilə söhbət etdim. Prezidentimizə dedim ki, iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələr Günündə tətamiyə çıxacağam və çalışacağam ki, Ali Baş Komandanımıza medal hədiyyə edim. Prezidentimiz və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mənə qızıl gözlediklərini dedilər. Təltif olunma zamanı ölkə başçısı İlham Əliyev mənə qızıl medalı təqdim edəndə əvvəlcə onu Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdim və xahiş etdim ki, mənimlə bir yerdə fəxri kürsüyə çıxsın. Sağ olsun ki, sözümlü yerə salmadı. Bu zaman əyilib raport verdim ki, cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırğını yerinə yetirmişdir - yəni qızıl medalı qazandım. Prezidentimiz dedi ki, İlham, Azərbaycan sənəinlə

məni udmaq üçün hələ lap çox məşq etməlisən. **- Yaqın ki, sənəin uğurlarına ən çox övladların sevinir...**

- Təbii ki, onlar da çox sevinirlər. Amma uşaqlar üçün o qədər də fərqi yoxdur, onların gözündə ata həmişə çempiondur. Üç övladım var - İlkin 9, Aynur 7, Həməzə isə 2 yaşındadır. Onu da deyim ki, Avropa Oyunlarında güləşdiyim gün - iyunun 26-sı Həməzənin 2 yaşı tamam oldu. Qazandığım medalı həm də oğluma hədiyyə etdim. Hərçənd ki, Həməzə o hədiyyənin ağırlığını dərk etmir, amma böyüyəndə başa düşəcək.

- Gələcəkdə övladlarınız idmanla məşğul olmasını istərdünümi?

- Övladlarımla Avropa, dünya, Olimpiya çempionu olacağıma iiddə etmirəm. Əlbəttə, belə alınsa, lap yaxşı olar. İdman sağlamlıqdır. İdmanla məşğul olmaq, ilk növbədə, sağlamlığın qorunmasına xidmət edir.

- Qazandığınız medallardan sənəin üçün ən dəyərli hansıdır?

- Afina ilk dəfə mötəbər yarışda iştirak etdiyimə görə, burada qazandığım medal mənim üçün daha dəyərlidir. Pekinə isə titulumu qorumaq üçün yollanmışdım və bunu bacardım. London-da qazandığım bürünc medal mənim üçün qızıl medala bərabərdir. Bundan əlavə, fərəhləndirici hadisə odur ki, Pekin və Londona komandamızın bayraqları mən idim, ilk Avropa Oyunlarının açılış mərasimində məşəli alovlandıracağıq! **- İlham, Avropa Oyunlarından sonra istirahətini necə keçirirsən?**

- İstirahət deyəndə ki, artıq məşqlərə başlamışuq. Hazırda bərpəedicilə məşqlər keçirik, yarışlara hazırlışıq. Çalışacağam ki, Braziliyada keçiriləcək Paralimpiya Oyunlarında Azərbaycanı yenidən təmsil edim. Afina və Pekin Paralimpiya Oyunlarında uğurlarımı təkrarlayaraq medal kolleksiyamı artırmaq niyyətimdəyəm. Biz idmançıların işi hər zaman məşq etməkdir, əks halda, uğur qazana bilmərik. Noyabr ayında Portuqaliyada Avropa çempionatı keçiriləcək və hazırda əsas məşqlərimiz həmin yarışla bağlıdır.

Binəqədi idmançılarının Dünya kuboku yarışlarında uğurlu çıxışı

Müasir dövrdə idman və bədən tərbiyəsini inkişafı hər bir dövlətdə insanların sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yetkinləşməsi, milli gənəfondun qorunub saxlanması baxımından da son dərəcə mühüm vasitə sayılır.

Bəşər övladına humanist dəyərlər tələq edən, ona vətənə məhəbbət, sədaqət, milli qürur hissələri aşılaman idman güclü mənəvi-etik məzmun yükünə malik olmaqla, dövlətlərin hərətarəfli inkişafında, habelə dünya miqyasında tanınmasında vacib rol oynayan təbliğatısiyası vasitə kimi çıxış edir. Azərbaycanda da idmana bö-

yük maraq var. Uşaq və gənclərimiz idmanla müntəzəm şəkildə məşğul olurlar. Bədən tərbiyəsi gənclərimizin həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bütün bunlar Azərbaycan dövlətinin davim diqqətindədir. Məhz bu məqsədlə respublikamızın bütün bölgələrində Olimpiya idman kompleksləri, idman qurğuları yaradılır. Bu mərkəzlərdə müxtəlif idman növlərinin sirlərinə yiyələnen idmançılarımız beynəlxalq yarışlarda Vətənə qələbə müjdələri ilə dönürlər.

Binəqədi rayonunda da dövlətimizin gənclər siyasətinin həyata keçirilməsi, insanların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür. Rayon ərazisin-

də müasir standartlara uyğun stadion və idman meydançaları tikilir, yaxud təmir edilərək sakinlərin ixtiyarına verilir. Bu tədbirlər idmana marağı artırmaqla yanaşı, yeniyetmə və gənclərin zərərli vərdislərdən çəkinməsində, asudə vaxtlarının səmərəli təşkilində də əhəmiyyətli rol oynayır. Rayonda fəaliyyət göstərən idman cəmiyyətləri və klublarının təmsilçiləri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda onlara bəslənildim etimadı doğruldular. Artıq idmançılarımız digər ölkə təmsilçiləri üçün ciddi rəqibə çevriliblər.

Bu günlərdə Rumıniyanın Buzau şəhərində kyokuşinkay karate növü üzrə keçirilən Dünya kuboku uğrunda yarış-



ların nəticəsi dediklərimizi bir daha təsdiq edir. 12 ölkənin 137 idmançısının qələbə

uğrunda mübarizə apardığı yarışda 7 idmançı və 1 hakimlə təmsil olunan Azərbaycan

komandası Vətənə 6 medalla geri dönüb: 3 qızıl, 1 gümüş və 2 bürünc. Böyük uğur əldə

edən karateçilərimiz arasında Binəqədi rayonunun da nümayəndələri olub. Təcrübəli məşqçi Qələndər Aslanovun yetirmələri Rumıniyada öz əzmkarlıqları ilə fərqləniliblər. 7-8 yaşlılar arasında 35 kq çəki dərəcəsinə Uğur Quliyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb, 11-12 yaşlılar arasında 40 kq çəki dərəcəsinə Fuad Qurbanzadə II olub. 15-16 yaşlılar arasında 70 kq çəki dərəcəsinə Xəzər Sadıqzadə bütün rəqiblərini üstələyərək birinci olub. 17-18 yaşlılar arasında 65 kq çəki dərəcəsinə İbrahim Pırlıyev üçüncü yerlə kifayətlənib. 17-18 yaşlı qızlar arasında 65 kq çəki dərəcəsinə Solmaz Zeynallı da qızıl medala sahib olub.

Azərbaycan bütün dünyaya sübut etdi ki...

Veteranların ilk Avropa Oyunları ilə bağlı təəssüratları...

ESMİRA ORUCOVA

Birinci Avropa Oyunlarının məhz Azərbaycana həvalə edilməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətin nəticəsi idi. Ölkəmiz bu oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə dünyanın idman tarixinə təkrarolunmaz imza atdı. Doğma Bakımız Avropa Oyunlarının vətəni kimi yaddaşlara əbədi həkk olundu.

İlk Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və fiziki qüsurlu şəxslərin girişi üçün də lazımı vasitələr mövcud idi. Ümumiyyətlə, bu idman qurğularının təməli qoyulan gündən belə imkanlar nəzərdə tutulmuşdu. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılması, onlara kömək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verirdi. Avropa Oyunlarını izləyən veteranlar, fiziki qüsurlu şəxslər üçün hərtərəfli şərait yaradılmışdı.

Birinci Avropa Oyunlarında azarkeş qisminə iştirak edən fəal veteranlar arasında Əfqanıstan Veteranları İctimai Birliyinin Binəqədi rayon filialının üzvləri də olub. Rayon ərazisində yaşayan veteranların, əlillərin, fiziki qüsurlu şəxslərin yarışları rahat şəkildə izləməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xeyli iş görülüb. Binəqədili veteranlar birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edib, ayrı-ayrı növlər üzrə keçirilən yarışlarda atletlərimizi dəstəkləyiblər. Bu günlərdə onlardan üçü – Əfqanıstan Veteranları İctimai Birliyinin Binəqədi rayon fi-

lialının sədri Məhəddin Rüstəmov, sədr müavini Əli Babayev və filialın üzvü Nadir Ələkbərova redaksiyamızda görüşüb söhbət etdik.

Məhəddin Rüstəmov: "Azərbaycanda keçirilən beynəlxalq idman yarışları silsilə xarakter daşıyır. Bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi respublikamıza böyük imic qazandırır. Hazırda respublikamızda idmana yüksək səviyyəli dövlət qayğısı göstərilir. Ölkəmizdə digər sahələrlə yanaşı, idmanda da nailiyyətlərimiz biri-birini əvəz edir. Şübhəsiz ki, bu uğurların mərkəzində Azərbaycan gənclərinin dövlət tərəfindən qayğı ilə əhatə olunması, həmçinin gənc nəsillərin fiziki və mənəvi cəhətdən

bər yarışın ölkəmizdə təşkili idmanımızda böyük dönüş yaratdı. Bu cür yarışların keçirilməsi idmanın ölkəmizdə təbliği baxımından mühüm əhəmiyyətə malikdir. İnanıram ki, bu yarışlardan sonra idmana kütləvi axın baş verəcək. Sevindirici haldır ki, bu yarışlar həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə keçirildi. Təkmübarizlik növləri ilə yanaşı, komanda idman növləri üzrə də yarışlar təşkil edildi. İdmançılarımızın ayrı-ayrı idman növləri üzrə yarışlarda nailiyyətlər qazanması sevindirici haldır. Bu, bir daha onu nümayiş etdirir ki, respublikamızda idman hərtərəfli inkişaf edir və idmanın hər bir növündə uğurların qazanılması istiqamətində işlər

dən inkişafına diqqət yetirmək əsas şərtlərdən biridir. Orta məktəbi bitirən şagirdlər silaha sarılıb vətənin müdafiəsinə hazır olmalıdırlar. Müasir gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, xalqımızın milli-mənəvi dəyərlərindən bəhrələnməlidirlər.

Əli Babayev: "Digər tamaşaçılar kimi, biz veteranlar da idman yarışlarından zövq aldığımızı, Zallarda veteranlar, fiziki məhdudiyətli insanlar üçün hər cür imkanlar yaradılmışdı. Əlillər üçün təşkil olunmuş yüksək səviyyəli şərait Azərbaycanın dünya miqyasında imicini bir daha nümayiş etdirdi. Biz Avropa Oyunlarının bütün imtiyazlarından istifadə edə bildik. Tribunalarda xüs-



olundu. Oyunlarla bağlı ölkəmizə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda turistlər gəlmişdi. Onlar Azər-

keçirilən görüşlərdə də iştirak etmişik. Rusiya Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə Dövlət Dumasının sədri Sergey Narişkin və xanımı Tatyana Narişkina, Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksey Jukov və digər rəsmi şəxslərlə görüşüb söhbət etdik. Onu da deyim ki, biz Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən "Zəfər günləri"ndə də iştirak edirdik. Burada medal qazanan idmançılarımızla, Azərbaycan idman ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb, xatirə şəkilləri çəkdirmişik. Yeri gəlmişkən onu da deyim ki, ötən il biz Rusiya Milli Olimpiya Komitəsinin dəvəti ilə Soçidə təşkil olunan Qış Olimpiya Oyunlarında da iştirak etmişik".

Nadir Ələkbərov: "Ölkə başçısının idmana və idmançılara göstərdiyi qayğının nəticəsidir ki, təmsilçilərimiz dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında inamla çıxış edir, yüksək nəticələr qazanırlar. İyunun 12-28-də Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixində yeni idman səhifəsi yazıldı. Bu, heç də hər bir ölkəyə nəşib olmur. Biz bütün yarışlara gedir və idmançılara

dəstək olurduq. Yarışlardan, bizə göstərilən diqqətdən zövq alır və yenidən zallara qayırdıq. Təmsilçilərimiz kürsüyə qalxanda özümü həmin kürsüdə hiss etdim. Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə idmançılarımızı dəstəkləməsi atletlərimizə stimula verir. Şükürlər olsun ki, ilk Avropa Oyunları gözəl şəraitdə və əmin-amanlıqla keçdi. İdmançılarımız böyük əzmlə mübarizə apararaq Avropa idman tarixinə yeni səhifə yazdılar. Güclü Rusiya komandasından sonra ikinci olmaq bizim üçün böyük nəticədir. Bir sözlə, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, bu ölkə nəyə qadir".

Məlimat üçün bildirik ki, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili, yarışlarda idmançılarımızın qazandıqları yüksək nəticələrə görə, Əfqanıstan Veteranları İctimai Birliyinin Binəqədi rayon filialının üzvləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür məktubu ünvanlanıb.



sağlam böyüməsi üçün atılan addımlar dayanır. Bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşdığına bir daha təsdiqləyir.

Ümummillə lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, realiaqlarına uyğun davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə olunmasını təmin etmişdir. Birinci Avropa Oyunları kimi mötə-

görülür. Əldə edilən uğurları onu göstərir ki, Azərbaycanda sağlam gənc nəsəl formalaşır. Ölkəmizdə istedadlı gənclər çoxdur. Sadəcə olaraq, ailədə, məktəbdə onları düzgün istiqamətləndirmək lazımdır. Bugünkü gənclərimiz sabahın əsgərləridir. Hər bir gənc özünü müdafiə etməyi bacarmalıdır. Gənclərimizin sağlam, vətənpərvər ruhda böyüməsini istəyirik, hər şeydən öncə, biz onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhət-



si yerlər ayrılmışdı. Kəndüllülər bizə xüsusi diqqətlə yanaşırdılar. Nəqliyyat vasitələrindən də pulsuz istifadə edirdik. İlk Avropa Oyunlarının ölkəmiz əsl bayram əhval-ruhiyyəsi ilə keçirdi. Şükürlər olsun ki, möhtəşəm oyunlara yüksək səviyyədə ev sahibliyi etdik. Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə yeni standartlar, yeni tələblər müəyyənləşdirdi. Qədim və doğma Bakımız Avropa Oyunlarının vətəni kimi tarixin yaddaşına həkk

baycandakı hərtərəfli inkişafı öz gözləri ilə gördülər. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimində özünü möhtəşəmliyi ilə seçildi. Orada baş verənləri sözlərlə ifadə etmək qeyri-mümkündür. İdman arenalarında bayrağımız dalğalandıqca, himnimiz səsləndikcə fərəhlənir, qürur hissi keçirirdik. Hələ də həmin həyəcanı yaşayıyıq.

Rusiya Federasiyasının Azərbaycanın səfirliyinin xüsusi dəvəti ilə biz həm də Avropa Oyunlarında medal qazanan rusiyalı idmançılarla

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim
üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

→ mədəniyyət

Qarabağ atları ilə bağlı erməni uydurmalarının heç bir əsası yoxdur



Son günlərdə Ermənistanın kütləvi informasiya vasitələrində qeyd olunan Azərbaycan məxsus Qarabağ atları ilə bağlı uydurma yazılar yer almaqdadır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, Azərbaycana məxsus Qarabağ atları ilə bağlı erməni uydurmalarının heç bir əsası yoxdur. Azərbaycana qarşı törədilən hərbi işğalın davamı kimi Ermənistan tərəfi xalqımıza məxsus qeyri-maddi mədəni irsə və milli-mənəvi dəyərlərə qarşı təcavüz və mənişməməsi siyasətini davam etdirməkdədir.

V.Şixəmmədov deyib: «Bir çox tədqiqatçılara, tarixi ədəbiyyatlara, müxtəlif mənbələrə habelə, aparılan araşdırmalara əsaslanaraq belə söyləmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş cins atlardan götürüb. Bu atların da nəslə Azərbaycan ərazisində olan Ağdam atçılıq zavodunda yetişdirilib».

Qeyd etmək lazımdır ki, 1956-cı ildə Sovet İKP MK Baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü N.S.Xruşov Britaniyada səfərdə olarkən Şahzadə Yelizaveta öndündə Azərbaycan xalqına məxsus Qarabağ atlarını nümayiş etdirib.

Nazirliyin şöbə müdiri bildirib ki, 1993-cü ildə Ermənistanın Qarabağda hərbi işğalları zamanı Ağdam atçılıq zavodunda olan 300-dən çox Qarabağ atı Bərdə rayonunun Lənbəran kəndində yerləşdirilib və hazırda da burada inkişaf etdirilir.

Təsədüfi deyil ki, Çövkən-Azərbaycan Respublikasında Qarabağ ədəbiyyatı atüstü oyun ədəbiyyatı adı altında 2013-cü ildə UNESCO-nun Təcili Qorunma siyahısına daxil edilib.

O deyib: «Birmənalı şəkildə Erməni saytlarında yerləşdirilən uydurma iddialarla dolu yazıları, Ermənistanın Azərbaycan torpaqlarına olan hərbi işğalçı siyasəti ilə yanaşı, ölkəmizin milli irsi və yerli genofonduna olan növbəti təcavüz siyasətinin davamı kimi qiymətləndiririk».

Cazmen Salman Qəmbərov «Piano-Piano» festivalında iştirak edib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Salman Qəmbərov Argentinada keçirilən «Piano-Piano» adlı beynəlxalq musiqi festivalında bədii rəhbəri qismində iştirak edib.

S.Qəmbərovu festivala Azərbaycanın Braziliyadakı səfirliyi ilə əməkdaşlıq edən braziliyalı musiqiçi Benjamin Taubkin dəvət edib.



Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Argentinada Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kırşner Mədəniyyət Mərkəzində reallaşan konsertdə Salman Qəmbərov, xalq artisti, tanınmış kamança ifaçısı Fəxrəddin Dadaşov və zərb alətləri ifaçısı Eldar Qafarov «Lətif» layihəsi ilə çıxış ediblər.

Beynəlxalq əhəmiyyətli festivalda musiqiçilərimizlə yanaşı, dünya şöhrətli ifaçılar da iştirak ediblər. Qeyd edək ki, 2013-cü ildə Bakıda keçirilən Beynəlxalq Muğam Festivalında iştirak edən B.Taubkin Azərbaycan bəstəkarı Eldar Mansurovun «Bayatılar» musiqisini Braziliyada səsləndirib.